

# Şərqsünaslıq İnstitutunda Böyükağa Hüseynovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın akademik Z.Bünayadov adına Şərqsünaslıq İnstitutunda filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1966-ci ildən ömrünün sonuna kimi İran filologiyası şöbəsinə rəhbərlik etmiş Böyükağa Hüseynovun 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva açaraq dedi ki, akademik Fuad Qasımovda şərqsünaslıq elminin geniş şəkildə inkişaf etdirilməsində bu sahənin mütəxəssislerinin xidmətlərini evezədilməz sayırdı. Onlardan biri mənali ömrünü bu peşəyə həsr etmiş Böyükağa Hüseynov idi. B.Hüseynov 1944-cü ildə BDU-nun Şərqsünaslıq fakültəsinə daxil olsa da, təhsilini Moskvada davam etdirib. Bəlkə elə o zamankı ali hakimiyət orqanlarında çalışmaq şansı da taleyinin bir dənəmi idi. 1959-cu ildən ona böyük etimad göstərilmişdir. O, Sov.İKP və Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışdı. 1961-ci ildə "Rəvayətli ifadələr" kitabını çap etdirdi. Sonra - 1962-ci ildə Moskvada "Mütərəqqi İran poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə etdi.

1962-ci ildə Azərbaycana qayıdan alim 1981-ci ilin may ayına kimi Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərqi Xalqları İnstitutunun elmi işlər üzrə direktor müavini və ömrünün sonuna dək İran filologiyası şöbəsinin müdafiə vəzifəsində çalışdı.

Alimin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edən institutun İran filologiyası şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru Məsiyə Məhəmmədi bildirdi ki, ömrü-



nü şərqsünaslıqda hər edən alimin 90 illik yubileyi təkcə elmi deyil, ədəbi ictimaiyyətin də diqqət mərkəzindədir: "Böyükağa Hüseynov elm adamı olmaqla yanaşı, həm də şərqi poeziyasının mahir bilicisi, xüsusən İran ədəbiyyatının sənədəftəri idi. 1973-cü ildə "XX əsr İran poeziyasında ənənə və novatorluq" mövzusunu müdafiə edərək filologiya elmləri doktoru dərəcəsini alıb. 1980-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının şərqsünaslıq üzrə ilk müxbir üzvü seçilib. Böyükağa Hüseynov "İran ədəbiyyatı məsələləri" adlı tematik məcmuə seriyalarının elmi redaktoru və aparıcı müəlliflərindən biri idi. 1962-ci ildə ictimai əsaslar üzrə Yaxın və Orta Şərqi Xalqları İnstitutunun İran filologiyası şöbəsinin müdürü vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə 14 nəfər elmi işçi, aspirant və dissertant namizədlik dissertasiyası müdafiə etmişdir".

Tədqiqatçı-alim bədii yaradıcılıqla da məşğul olub və Böyükağa Faiq imzası ilə çoxlu şeirləri, hekayə və məqalələri dərc edilib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor

müavini, sənətşünaslıq doktoru Kübra Əliyeva Böyükağa Hüseynovu təkcə şərqsünas deyil, həm də poeziyanı, xüsusən də İran ədəbi mühitinin istər klassik, isterse də yeni ədəbi nəslinin tədqiqatçısı kimi xarakteriz etdi: "O, poeziyada insan xarakterini obrazlaşdırır. Sovet dövrü olsa da, azad söz, poetik düşüncə, lirik ovqat onun varlığını təşkil edirdi".

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmovə, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri R.Hüseynov, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli şərqsünas alimin xarakter keyfiyyətlərindən, oğlu Əsgər Hüseynov atasının elmə can yandırmağından, bədii yaradıcılığından etraflı söz açıdlar.

Sessiyada diqqətə çatdırılan əsas məsələlərdən biri də alimin istər elmi, isterse də ədəbi-bədii ırsının toplanaraq nəşr etdirilməsi oldu. Bu da Böyükağa müəllimin 90 illik yubileyinə sanballı töhfə olar.

**Məhəmməd NƏRİMANOĞLU,  
Ağaeli MƏMMƏDOV (foto),  
"Azərbaycan"**